

Allah-T ala d nya h yatını insana m eyy n m dd t ya amaq  c n b x  etmi dir. Ya amaq bir nem tdir. H qiq t n d  insanda ya amaq h vəsi, ya amaq e qi var.  ox maraqlıdır ki, hamı  l md n qa ır, hamı  l md n qorxur, lakin hamı  l m  dadacaqdır. D nya h yatı insana cazib li g lir, insan d nyadan qopmaq ist mir. D nya insan  c n  ox sevimlidir. B s insan d nyaya sevimlidirmi, bax, biz orasını bilmirik.

Deyirl r ki, h r nin bir d rdi var, d rdsiz adam yoxdur.  lb tt , bu d nyanın da d rdi var.  air S m d Vur un "Bakının d rdi var, Bakı x st dir"- deyirdi. İndi m n d  "D nyanın d rdi var, D nya x st dir!,- deyir m. H qiq t n d  uzun bir tarix  sahib olan bu qocaman d nyada n l r ba  verdiyini sad c  bir Allah bilir, bir d  d nya  z . N  c r insanların g lib getdiyini, bu d nyada ya adığını da d nya bilir. Bu d nyanın d rdi olmazmı, bu d nya x st  olmazmı? D nya haqsızlıqlar yurdudur deyirl r. D nya nakamların m sk nidir. D nya nam rdl rin at oynatdığı yerdur. B t n bu m nfi x susiy tl r hamısı d nyaya aid edilir. B s d nyanın d rdi olmazmı, d nya x st  olmazmı?.. M hz buna g r  d nyanın d rdi var, d nya x st dir!

D nyada ba  ver n hadis l rin y k n  kimi da ıyır, tarix boyu q tliama kim  ahidlik edir, minl rl  g nahsız insanların  l m n  kim g r r, diri v   l n  qoynunda kim da ıyır, b t n bu haqsızlıqların m suliyy tini  hd sin  g t r n kimdir? T bii ki, b t n bunları g r n v  hesabını soru acaq olan Allahdır. Lakin d nya da b t n bunları g r r,  ahidlik edir. D nya danı a bilm diyinə g r  d rdini dey  bilmir. Bu s b bl  d nyanın d rdi var, d nya x st dir!

D nya intizardadır, haqqın- dal tin b rq rar olacağını g zl yir. D nya h sr td dir, bir g n bel  s ad t dolu ke irm k  c n burnunun ucu g yn yir. D nya darıxır,  sri-s ad td ki o m k mm l ab-havanın bir daha qayıtmasını ist yir. D nya k dr l nir, g nahsız insanların q tlinin qar sını ala bilm diyinə g r . D nya utanır,  ılpaqlığı, poz unluđu, h yasızlığı aradan g t r  bilm diyinə g r . D nya m yusdur, insanlar arasında ba  alıb ged n x st likl r   fa ola bilm diyi  c n. D nya susur,  nki d nyada m harib l rd  v h ic sin   ld r l n insanların harayı, yetim qalmı  v   ld r l n k rp l rin s si, g z  qar sında  ri v   vladı q tl  yetiril n qadınların v  anaların ah-naləsi d nyanın s sini batırır. D nya a lamır,  nki onun yerinə m zlum insanlar a layır. D nya g lm r,  nki onun yerinə z lmkarlar, zalımlar g l r. D nya g z n  yumur, insanların bir-biril  nec  m harib  etdiyini, bir-birinin haqqını nec  yediklerini g rm sin dey . B li, d nyanın d rdi olduqca b y kd , d nyanın d rdi var d nya x st dir!

Bütün bunlar dünyanı xəstə edir. Bütün bunlar dünyaya dərd verir. Dünyanı d rdi olmazmı,  lindən dünyasını alıblar. Dünyanın x lyasını, hissl rini, xoşbəxtliyi  lindən qoparıblar. B li, dünyanın dünyası yıxılıbdır artıq. Buna g r  dünyanın d rdi var, dünya xəstədir!

“Olmadı sirrinq a an sehrli qaldı dünya” dey n  air d  dünyanın sirrini axtarırdı. Dünya sirrini vermir,  unki burada gizlin ba  ver n cinay tl rinq  st  a ıllar.  g r dünyanın sirri a ıllarsa, hamı bu dünyadan ba  g t r b qa acaq. Bunun   n n dünyanın d rdi var, dünya xəstədir!

Dünyanı da ılsın, dünya! S nin nə q d r d rdinq var imi . Ne e-ne e saysız-hesabsız m harib l r  meydan vermis n. B li, hamı dünyanı qınayır, hamı dünyanı g nahkar hesab edir. B s dünya kimi g nahlandırsın, kimd n bu olanların hesabını alsın, kimi ittiham etsin, b t n bu haqsızlıqların m suliyy tini kimin boynuna qoysun? D nyanın he  kim  g c   atmır, ona g r  d rdi var, dünya xəstədir!

Dünya bu g n Hz. Muamm din  f q tin , d v tin  v  m rh m tin , Hz.  bu B krinq insanp rv rliyinq, Hz.  m rinq  dal tin , Hz. Osmanı n h yasına, Hz.  lininq elmin ,  uca tin , f ras t v  helmin , bir s zl  imana, İslama v  haqqa m htacdır. El  bunun   n n d  dünyanın d rdi var, dünya xəstədir!..